

TARİXİ ROMAN ANLAYIŞI

Yasemin Meydan

AMEA, Nizami Gənəvəvi adına Ədəbiyyat İnstитutunun dissertantı

Tarix subyektiv cəhətlərinin üstünlük təşkil etdiyi bir elm sahəsi olduğunu tarixin həqiqətləri bizi heç vaxt “təmiz” və ya “olduğu kimi” çatmaz. Buna görə də tarixi hadisələr qəcilməz olaraq fərdlərin təxəyyülü, başqasının təcrübə və ya biliyinə əsaslanan fikirlərini bizi ötürməsi olaraq qarşımıza çıxır. Bunu da qeyd etməliyik ki, Ziya Gökalpın dediyi kimi, tarix insanlığın ümumi təcrübəsidir və bunun nəticəsi olaraq da tarixi qeydlər və məlumatlar bizə götürən zehnindən qırılaraq gəlib çatar.

Quruluşu baxımından nəticə olaraq linqvistik bir mətn kimi qiymətləndirilən tarix ədəbiyyatın, bundan qaynaqlı olaraq da roman janrinin ən vacib qaynaqlarından biri hesab olunur. Buna görə üslub baxımından ədəbiyyatla qarşılıqlı əlaqədə olduğunu söyləyə bilərik. Digər tərəfdən, fərqli tarixi yanaşmalarda tarixi sənədlərin itkin düşdüyü zaman gündəlik, xatirə və məktub kimi müxtəlif ədəbi mənbələrdən istifadə olunduğu da bizə məlumdur. Ədəbiyyat və roman nöqtəyi-nəzərdən isə tarix tükənməz bir qaynaqdır. Ədəbi mətn, xüsusilə də roman həm tarixi bir dövr ərzində formalasabilər, həm də tarixi bir hadisə / vəziyyət / şəxs və s.-ni mövzunu qələmə ala bilər.

Tarix və roman ilə əlaqədar olaraq Şaban Sağlıkin aşağıdakı fikirlərinə diqqət çəkmək vacibdir: “Tarix keçmişdəki hadisələrin hər birinin deyil, yalnız təsirləri uzunmürlü və önəmli görülənlərinin seçilərək araşdırılması baxımından bir romana bənzəyir. Başqa bir ifadəylə, roman da tarix kimi, insanın bütün həyatını özündə əks etdirmir. Lakin roman da bir seçim edib insan həyatındaki əhəmiyyətli məqamları özündə birləşdirədə, tarix və romanın materiallarına görə bir-birindən fərqli xüsusiyyətlərini dilə gətirə bilərik. Tarix gerçəklərlə məhdudlaşdırıldığından və gerçəyi sənədləşdirməli olduğundan tarixçini buna məcbur edən qaydalar olduqca çox olduğu halda, roman yazan biri gerçəkləri yazımaqla məhdudlaşmaqdan narahat deyil. Çünkü o, həqiqi olanları da, olmayanları da romanında göstərebilər. Roman yazarının nəzərində hadisələr real və ya uydurma olmasından asılı olmayaraq sadəcə roman materiallarıdır. Roman yazarı üçün əsas olan romandır, material ikinci dərəcəli olaraq qalır. Buna görə də yaziçı materialların limitsiz olması və bunları istədiyi kimi istifadə etməsi baxımından tarixçidən daha azaddır”.

Ədəbiyyatda çox sayıda tarixi roman misal göstərmək olar ki, tarixi

reallıqları özündə əks etdirmiş olsun və ədəbiyyat və tairxə marağı olan oxucuların könlünü oxşasin. Bunlardan biri Reha Çamuroğlunun “İsmail” romanıdır.

“İsmail” romanında, əsasən, Türkmen Əlevilərinin adı İsmayılin altıncı nəsil babası olan Ərdəbil dərvish lojasının və Səfəvi təriqətinin şeyxi Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbilinin adı ilə bağlı olan Səfəvi Dövlətini qurması prosesi təsvir edilmişdir.

Tarixi məlumatlara öz əsərlərində yer verən yazıçılardan biri də Çingiz Aytmatovdur. Çingiz Aytmatovun romanları İkinci Dünya Müharibəsi sonrasına təsadüf edir. Birinci Dünya müharibəsinin acılarını geridə qoymadan dünya bir müharibəyə daha şahidlik edir; milli dövlətlərin sərhədləri yenidən çəkilməyə başlayır. Hər iki müharibənin ağrıları cəmiyyətlərin ortaq dil, mədəniyyət və dəyərlər etrafında birləşməsini təmin edərkən, Çar Rusiyasının hegemonluğu altında yaşayan türk mənşəli toplumları dəyərlərini qoruyacaq yeni bir sahəyə sürüklemiş, Bolşevik inqilabından sonra qurulan Sovet İttifaqının kommunal sisteminin hissələrinə çevirmişdir. Oktyabr inqilabı ilə müstəqilliklərinə qovuşacaqlarına ümidi edən türk toplumları böyük bir məyusluq yaşamış, qırğızlar, qazaxlar, tatarlar, türkmenlər, özbəklər və digər türk toplumlarının dini və milli kimliyi toplumsal dəyərlər daxilində ləğv olunmağa, assimiliyasiyaya məruz qalmağa başlamışdır. Bu vadidə çox yazılar yazılısa da, heç biri coğrafiyadan vətənə uzanan dəyərlərin məhv edilməsi nəticəsində kommunizmin insanları nə hala gətirdiyinə diqqət çəkən Çingiz Aytmatovun “Əsra bərabər gün” romanı qədər təsirli olmamışdır. Tarixi motivlərlə bəzədilmiş olan bu postmodernist tarixi romanda yaziçı, manqurt olaraq dünya siyasi ədəbiyyatına daxil olan bu ifadənin insanları öz şəxsiyyətlərindən necə uzaqlaşdırduğunu və adət-ənənələrin insanın başda öz mənliyi olmaqla millətin və insanlığın varlığına yadlaşma təhlükəsinə qarşı vacib bir tədbir vasitesi olduğunu göstərir. Müharibə dövrünün ağrı-acılarını, çətinliklərini, ölüm-itimlərini öz əsərlərində əks etdirən yaziçı “mənlik”, “kimlik” anlayışlarının da bəhs edilən dövrde üzləşdikləri təhdidlərə romanlarında yer vermişdir.

Tarix və ədəbiyyata marağı olan şəxslərin sevərək seçə biləcəyi tarixi romanlar romanda tarixin və təxəyyülün eyni zamanda yer aldığı beyin məhsulu olduğu üçün təhriflərin və qeyri-real hadisələrin canlandırılmış olması da normal qarşılanır. Lakin hər nə qədər təxəyyül məhsulu olsalar da, tarixi romanlar tarixi hadisələrlə əlaqəli fikirlərin formallaşmasına müstəsnə rol oynayırlar.